

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI
SUMQAYIT DÖVLƏT UNIVERSİTETİ
AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
İNFORMASIYA TEKNOLOGİYALARI İNSTİTUTU

*Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının
25-ci ildönümünə həsr olunur*

RİYAZİYYATIN TƏTBİQİ MƏSƏLƏLƏRİ VƏ YENİ İNFORMASIYA TEKNOLOGİYALARI

III. Respublika Elmi Konfransının

MATERIALLARI

(15-16 dekabr 2016-cı il)

Sumqayıt-2016



MÜNDƏRİCAT

PLENAR BÖLMƏ

| | |
|---|----|
| 1. <i>Əliquliyev R., Əliyev Ə.</i> Yaşıl iqtisadiyyatın formallaşmasında İKT-nin rolü: problemlər, perspektivlər..... | 3 |
| 2. <i>Yaqubov M.N., Quliyev H.E.</i> Optimal idarəetmə nəzəriyyəsinin inkişaf tarixi və aktual problemləri..... | 11 |
| 3. <i>Kazimov N.M.</i> İnformasiyanın maneələrlə və maneəsiz ötürülməsi..... | 11 |

I BÖLMƏ

RİYAZİYYATIN TƏTBİQİ MƏSƏLƏLƏRİNİN AKTUAL PROBLEMLƏRİ

| | |
|--|----|
| 1. <i>Наджсафов М.А.</i> Асимптотика решения начальной задачи для линейной сингулярной возмущенной системы запаздывающего типа..... | 15 |
| 2. <i>Ягубова М.М.</i> Формула для градиента функционала и необходимые условия оптимальности в одной задаче управления..... | 16 |
| 3. <i>Фейзиев Ф.Г., Рамазанова Л.М., Амирасланлы О.Р.</i> Модификация метода Питерсона-Горенстейна-Цирлера, основанная на приведении матрицы к полуутреугольному виду..... | 17 |
| 4. <i>Алиева У.С., Рзаева В.Г.</i> Исследование волновых процессов в многослойных средах..... | 19 |
| 5. <i>Quliyev N.Ə.</i> Eyni ehtimallı hadisələr çoxluğunun araşdırılmasında ikilik say sisteminin tətbiqi haqqında..... | 20 |
| 6. <i>Mütəllimov M.M., Bayramova N.V., Hüseynova A.C.</i> Sonsuz oblastda sürətin tapılması üçün Kvazi-müntəzəm şəbəkələrin qurulması..... | 21 |
| 7. <i>Zeynalov R.M., Əliyev N.Ə.</i> Koşı-Riman tənliyi üçün bir sərhəd məsələsinin həllinin varlığı..... | 23 |
| 8. <i>Həşimov S.A.</i> İnteqral şərtlər istilikkeçirmə tənliyi üçün sərhəd məsələsi..... | 24 |
| 9. <i>Məmmədli A.H., Məmmədov R.T.</i> Optimal Çebyşov sürətləndirmə prosedurunun tətbiqinə dair..... | 25 |
| 10. <i>Ağamaliyev R.X., Süleymanov N.S., Hacıyev R.N., Mehdiyev H.B.</i> Enerji və kütlə mübadiləsi modeli məhsuldarlıq modelinin bloku kimi..... | 26 |
| 11. <i>Mirzəyeva S.M., Paşayev N.C.</i> Paylanmış parametrlərli dinamik ekoloji dəyişikliklərin modelləşdirilməsi..... | 27 |
| 12. <i>Vəliyev H.P., Məmmədova A.H.</i> İntervallı tam ədədli programlaşdırma məsələsində suboptimist və subpessimist həllərinin qurulması..... | 28 |
| 13. <i>Qurbanov N.T., Əhmədova A.N.</i> Özlüelastik sistemlərin rəqsisi hərəkətlərinə reoloji parametrlərin təsirinin araşdırılması..... | 29 |
| 14. <i>Aslanov G.I., Gacanov F.M., Mamedov M.M.</i> O zadache Dirixle dla uравнения Пуассона в областях типа слоя..... | 31 |
| 15. <i>Aslanov G.I., Gacanov F.M., Mamedov M.M.</i> Oполноте элементарных решений начально-краевой задачи для одного класса параболических уравнений..... | 32 |
| 16. <i>Aslanov G.I., Guseynov Z.G.</i> Oполноте одной системы функций..... | 33 |
| 17. <i>Максимов К.Б., Сулейманова В.А.</i> Необходимые условия оптимальности второго порядка в одной граничной задаче управления системами Гурса-Дарбу..... | 34 |
| 18. <i>Чырахова М.У.</i> Необходимые условия оптимальности в одной негладкой ступенчатой задаче управления, описываемая системой разностных уравнений типа Вольтера..... | 35 |
| 19. <i>Исмаилова М.Ф.</i> O разрешимости операторно-дифференциальных уравнений четвертого порядка в частных производных поведения резольвенты соответ- | |

| | |
|--|----|
| ствующего операторного пучка на мнимых осях..... | 36 |
| 20. Алиева С.Т., Ахмедова Ж.Б., Мансимов К.Б. Об одной ступенчатой дискретной задаче управления 2-D системами..... | 38 |
| 21. Мамедова Т.Ф., Мансимов К.Б. Об одной ступенчатой задаче управления, описываемая 2-D дискретными системами..... | 39 |
| 22. Бабаева С.Т. Оценка финансовой устойчивости банков на основе метода нечеткого вывода..... | 40 |
| 23. Мансимов К.Б., Алекперов А. Об одной задаче управления, описываемая совокупностью дифференциальных и интегральных уравнений..... | 42 |
| 24. Пашаев Н.Д. Обратная задача для системы типа реакция-диффузия..... | 43 |
| 25. Агамалиева А.И. Необходимые условия оптимальности в одной задаче управления с функциональными ограничениями типа неравенств..... | 44 |
| 26. Асланов Г.И., Мамедов М.М., Сулейманов С.Е. Полнота элементарных решений операторно-дифференциальных уравнений первого порядка в гильбертовом пространстве..... | 45 |
| 27. Гасанов А.Б., Гасанова Ш.А. Продольные колебания вязкоупругого стержня фрактальной структуры..... | 46 |
| 28. Ağayarov M.H., Sadıqov M.N. Riyazi məsələlərin vektorlar metodu ilə həlli. | 48 |
| 29. Kərimova S.B. Törəmə və onun tətbiqi mövzusunun tədrisi haqqında..... | 49 |
| 30. Vahubova N.Z., Adigözəlov A.S. Törəmənin fizika və texnikada tətbiqlərinin təlimi haqqında..... | 50 |
| 31. Məxtiliev A.A., Tagiev X.T. Нелокальная краевая задача для гиперболических уравнений четвертого порядка..... | 51 |
| 32. Əsgərova J.H. İnkişafetdirici təlim sistemində təfəkkür əməliyyatlarının yeri və rolü..... | 52 |
| 33. Mirzəzadə G.Ə. Mətnli məsələlərin şərhi üsulları, şagirdlərdə məsələ həlli bacarığının formallaşmasında vasitə kimi..... | 54 |
| 34. Rzayev M.T., Əliyeva A.Ə. İdrak fəallığının artırılmasında düşündürücү çalışmaların rolü..... | 55 |
| 35. Rzayev M.T., Eyyubov A.Ə. Şagirdlərin yaradıcı qabiliyyətinin inkişafında riyazi məsələlərin rolu..... | 56 |
| 36. Rzayev M.T., Həsənova X.S. Orta riyazi təhsildə düşündürücү riyazi məsələlərin əhəmiyyəti..... | 58 |
| 37. Feyziyev S.A., Rzayev M.T. Ali pedaqoji məktəb tələbələrinin nəzəri-metodiki hazırlığının bəzi aspektləri..... | 59 |
| 38. Mursalova M.B. Asymptotic of the Green function of the non-regular differential operator of the even order with the variable coefficients..... | 60 |
| 39. Алиев К.М., Мансимов К.Б. Многоточечные необходимые условия оптимальности особых в смысле принципа максимума Понтрягина управлений в одной задаче оптимального управления с нелокальными краевыми условиями..... | 61 |
| 40. Hüseynova L.N. Əmək bazarında işsizliyin səviyyəsinin izahedici faktorlardan asılılığının ekonometrik modelləşdirilməsi..... | 62 |
| 41. Rəsulov M.B. Eyni matrisdən istifadə etməklə çoxhədlilərin hasilinin və müxtəlif tərtibli matrislərin xarakteristik çoxhədlisinin Excel cədvəl prosessorunda tapılması..... | 63 |
| 42. Müttallimov Ş.M., Mustafayev S.M. Bərk cisimlə zərbədən qeyri-bircins ćevik elastik sapın qırılmasının riyazi modeli..... | 64 |
| 43. Велиева Н.И., Агамалиева Л.Ф. Высокоточный алгоритм решения задачи синтеза с неполной информацией..... | 66 |
| 44. Səfərli İ.S., Cabbarov İ.İ. Bir bərabərsizliyin doğruluğu haqqında..... | 67 |
| 45. Abbasov R.Z. Natural ədədlərin natamam bölünməsində Paskal əlamətinin təkmilləşdirilməsi..... | 68 |
| 46. Джсафарова С.А. О порядке сходимости сингулярных интегралов Гегенбауэра в Γ_α -точках Лебега..... | 69 |
| 47. Заманова С.А., Я.А.Шарифов. Градиент задачи оптимального управления описываемая дифференциальными уравнениями с импульсными воздействиями при | |

| | |
|---|-----|
| нелокальны краевых условиях..... | 70 |
| 48. <i>Hümbətəliyev R.Z., Bədəlova A.A.</i> MATLAB riyazi program paketi vasitəsi ilə integralların hesablanması..... | 71 |
| 49. <i>Мамедова Э.Б.</i> О полноте системы собственных и присоединённых векторов квадратичных операторных кучков..... | 72 |
| 50. <i>Həmidov R.H., Allahverdiyeva M.K.</i> Balans tənliyinin iştirakı ilə modelləşdirilən çoxkriteriyalı bir model haqqında..... | 73 |
| 51. <i>Həsənova X.S.</i> Funksiyanın ən böyük və ən kiçik qiymətlərinin tapılması fənlərarası əlaqədən istifadə rolü..... | 74 |
| 52. <i>Hacıyeva G.F.</i> Byurqers tənliyinin müxtəlif fərqlər sxemi ilə həlli..... | 75 |
| 53. <i>Heydərova M.N.</i> Funksiyanın limiti və kəsilməzliyi anlayışlarının öyrənilməsi metodikası..... | 77 |
| 54. <i>Bağırrova G.H.</i> Parabolalaşmış Nave-Stoks tənliklərinin nəticələri..... | 78 |
| 55. <i>Namazov O.Z.</i> Sərhəd layında bircins sıxılan stasionar qaz axını üçün fərqlər sxemi..... | 81 |
| 56. <i>Hadiyeva S.S.</i> Sərhəd layının ödədiyi tənliklər..... | 82 |
| 57. <i>Seyfullayeva X.İ.</i> Nazik lövhələrin rəqslərinin xətti tənliyinin sağ tərəfinin təyini haqqında.... | 85 |
| 58. <i>Quliyev E.F., İsmayılov R.Ş., Qəhrəmanov P.F.</i> Sixılmayan mühitdə sərhəd layının burulğanlı axın tənliyi..... | 86 |
| 59. <i>Rüstəmova K.F., İsmayılov R.Ş., Qəhrəmanov P.F.</i> Xarici kütlə mübadiləli burulğanlı selin ümumiləşmiş tənliyi..... | 88 |
| 60. <i>Quliyev E.F., Qəhrəmanov P.F.</i> İkfifazalı mühitdə qaz və maye axınının hərəkəti..... | 90 |
| 61. <i>Фейзиев Ф.Г., Байрамова А.А., Ягналиева А.А.</i> Аналитические описания некоторых многомерных, многопараметрических модулярных динамических систем..... | 91 |
| 62. <i>Абдуллаева Н.С.</i> О спектре одной граничной задачи типа Штурма-Лиувилля с запаздывающим аргументом..... | 93 |
| 63. <i>Насибзаде В.Н.</i> Об определении коэффициента при младшем члене в задаче Коши для уравнения колебаний струны..... | 94 |
| 64. <i>Cabbarov İ.Ş., Həsənova G.K.</i> İki dəyişənli funksiyanın kəsr hissələrinin cəmi üçün Vinoqradov elementar üsulu..... | 95 |
| 65. <i>Гадирли Н.А.</i> О дискретности отрицательной части спектра уравнения второго порядка с операторными коэффициентами на полуоси..... | 96 |
| 66. <i>Алиев Ф.Ф.</i> Исследование колебаний подкрепленной цилиндрической оболочки в бесконечной упругой среде..... | 97 |
| 67. <i>Sayılov N.S., Həsənova M.Ə.</i> Ardıcıl yaxınlaşma metodu vasitəsilə lövhənin kövrək dağılmاسının tədqiqi..... | 99 |
| 68. <i>Səlimov M.Y., Məmmədova İ.R.</i> Düz dairəvi qeyri-xətti özlüelastik silindrlerdə dinamik dalğaların yayılmasının araşdırılması..... | 100 |
| 69. <i>Бабаджанова В.Г., Мехбалыева Э.В.</i> Движение массы вокруг сооружений..... | 101 |
| 70. <i>Ağayev N.B., Məlikova M.C.</i> Aviasirkətlərdə işə qəbul tələblərinin vacibliyinin müəyyən edilməsində ekspert qiymətləndirmədən istifadə..... | 102 |
| 71. <i>Ганифаев Р.А., Тугушева А.Р.</i> Исследование функционирования интеллектуального центра обслуживания..... | 103 |
| 72. <i>Алиева У.С., Рзаева В.Г.</i> Исследование волновых процессов в многослойных средах... | 105 |
| 73. <i>Qasimova G.İ., Aşurova L.V.</i> İbtidai siniflərdə riyaziyyat dərslərində şagirdlərdə motivasiya yaradılmasının imkanları..... | 106 |
| 74. <i>Aliyeva A.R.</i> On a shape optimization problem for the Pauli operator..... | 107 |
| 75. <i>Zulfaliyeva G.S.</i> The behaviour of solutions of degenerated nonlinear elliptic equations..... | 108 |
| 76. <i>Allahverdiyeva N.A.</i> On an extremal problem for the eigenfrequency of the plate..... | 109 |
| 77. <i>Фейзиев Ф. Г., Мехтиева М.Р., Самедова З.А.</i> Устойчивость и стабилизируемость модулярных динамических систем..... | 110 |
| 78. <i>Кулиев Г.Ф., Испаилова Г.Г.</i> Обратная задача нахождения начальной функции для волнового уравнения в задаче Коши..... | 112 |
| 79. <i>Мамедов К.Ш., Мамедли Н.О.</i> Построение субоптимистического и субпессимистического решений в интервальной задаче частично-булевого программирования..... | 113 |

| | |
|--|-----|
| 80. <i>Hacizalov Y.I., Şixəliyev N.S.</i> İqtisadi kadrların hazırlanmasında Ekonometrikanın yeri və rolu..... | 114 |
| 81. <i>Əkbərova S.B., Babayeva Ü.R.</i> Məktəb riyaziyyat fənn programında (kurikulumunda) statistikaya ayrılan yer..... | 115 |
| 82. <i>Gasanova C.A., Alekberova I.T.</i> Neobходиные условия оптимальности первого порядка типа максимума Понtryagina..... | 116 |
| 83. <i>Əliyev K.H.</i> Operator-diferensial tənliklərin Qrin funksiyasının qurulması..... | 117 |
| 84. <i>Qasimov R.A., Mütləlimov H.S.</i> Yük düyünlərində qeyri-simmetrik gərginliyin təsirinin riyazi analizi..... | 119 |
| 85. <i>Aliyev Y.N.</i> A new approach to $3x+1$ problem..... | 120 |
| 86. <i>Məmmədov Ə.C., Əliyeva H.H., Ramazanova L.M., Abdullayeva İ.A.</i> Yayın eninə rəqsində hərəkət edən optimal idarəetmə məsələsi..... | 112 |
| 87. <i>Məmmədov Ə.C., Yusifov B.M., Aliyev X.H.</i> Rəqs edən sistemin sərhəddə optimal idarə edilməsi..... | 123 |
| 88. <i>Bayramov İ.Y.</i> Ali texniki məktəblərdə “Informatika” fənninin tədrisinə ədədi üsullardan istifadə..... | 124 |
| 89. <i>Kuлиев Г.Ф., Рамазанова А.Т.</i> Обратная задача нахождения начальных условий в краевой задаче для уравнения изгибно-крутильных колебаний стержня..... | 125 |
| 90. <i>Салимов М.Ю., Салимова Г.А.</i> Задача об определении правой части уравнения четвёртого порядка, возникающего в гидроакустике стратифицированной жидкости..... | 127 |
| 91. <i>Tahirova N.K.</i> Məktəbin riyaziyyat kursunda tətbiq məsələləri təlimin həyatla əlaqələndirilməsi vasitəsi kimi..... | 128 |
| 92. <i>Mahmudzadə T.B.</i> Riyaziyyatın tətbiqi məsələlərinin aktual problemləri..... | 129 |
| 93. <i>Talybova A.H.</i> Проблемы использования прикладных задач в преподавании высшей математики в колледже..... | 131 |
| 94. <i>Nəsirova T.H., Kərimova Ü.Y.</i> Müsbət meywlli, mənfi sıçrayışlı semi-markov dolaşma prosesinin sıfır oxunu keçmə anının paylanmasıın Laplas çevirməsinin tapılması..... | 132 |
| 95. <i>Rəsulov M.B., Əliyeva A.Ə., Əliyeva Z.A.</i> Dərəcəni azaltma üsulu ilə çoxhədlinin vuruqlara ayrılması..... | 133 |
| 96. <i>Şixlinskaya G.T.</i> Deformasiyaya uğrayan qeyri-bircins silindrik örtüyün dayanıqlığının itməsi məsələsi..... | 134 |
| 97. <i>Sardarly N.A.</i> About one direction of construction of the anisotropic theory of the conic shell..... | 135 |
| 98. <i>Nəsirov N.B.</i> Riyaziyyat dərslərində şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi imkanları..... | 137 |
| 99. <i>Şahbazov A.İ., Seyidov D.A., Pənahova Z.A.</i> Müntəzəm cəbrlərdə obrazları qapalı olan çəkili endomorfizimlər..... | 138 |
| 100. <i>Zeynalli F.M.</i> Qeyri-lokal şərtlə inteqro-diferensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələsində Pontryaginin maksimum prinsipi..... | 139 |

II BÖLMƏ

PROSESLƏRİN SİSTEMLİ ANALİZİ, MODELLƏŞDİRİLMƏSİ VƏ İDARƏ EDİLMƏSİ

| | |
|--|-----|
| 1. <i>Rüstəmov Q.Ə., Fərhadov V.Q., Zahidli Ş.H.</i> İdarəetmə obyektlərinin dinamik xarakteristikalarının <i>Simulink</i> paketində qurulması..... | 141 |
| 2. <i>Kязимов Н.М., Аллахвердиева К.А.</i> Функциональное моделирование процесса отпуска нефтепродуктов автотранспортами с использованием методологии IDEF0..... | 142 |
| 3. <i>Ağayev U.X., Əliyeva S.B.</i> Çevrilmiş rəqqasın idarəetmə məsələsinin həlli..... | 144 |
| 4. <i>Talybov N.G., Xatipov C.A.</i> Планирование действия активных элементов технологического процесса автоматического измерения веса труб..... | 145 |
| 5. <i>Ələkbərli F.H., Əsgərova S.F., Hacıyeva E.M.</i> Proseslərin idarə edilməsində qərar qəbul etməyə təsir edən psixoloji və fizioloji amillərin tədqiqi..... | 146 |

| | | |
|-----|---|-----|
| 6. | <i>Yusifov Ə.A., Məmmədova R.C., Məhərrəmova A.M.</i> Ölçmə həssaslığının artırılması..... | 147 |
| 7. | <i>Nagiev G.A., Sadıxov B.B., Gülieva H.A.</i> Об одном алгоритме численного анализа динамических систем с дифференциально-алгебраическими связями..... | 149 |
| 8. | <i>Qaraməmmədov H.Ə., Məmmədova Ş.H.</i> Kapsullaşdırma prosesində gübrə dənələrinin hərəkətinin riyazi modeli..... | 150 |
| 9. | <i>Zabidov Z.C., Zabidli Ş.Z.</i> Şəhər havasının məsafədən monitorinqinin yerüstü müşahidə şəbəkəsinin səmərəli təşkili və idarə olunmasında kollektiv qərarların qəbul edilməsi qaydalarının tətbiqi..... | 151 |
| 10. | <i>Mənsurov Q.M., Səlimov İ.N.</i> Aktiv süzgəc elektrik dövrələri vasitəsilə kristal qəfəsin optik rəqslərinin modelləşdirilməsi..... | 152 |
| 11. | <i>Sərdarova İ.Z.</i> Qazlift neftçixarmasında eksperimental tədqiqatların səmərəliliyi..... | 153 |
| 12. | <i>Salmanov M.S., Bayramova İ.S.</i> Kompozitlərin qurudulması prosesinin riyazi modelləşdirilməsi..... | 154 |
| 13. | <i>Qardaşova L.A., Həsənli N.İ.</i> PSO və GA-təkamül optimallaşdırma üsullarının müqayisəsi.. | 155 |
| 14. | <i>Məmmədov C.İ.</i> Xaotik sistemlər vasitəsilə təsvirlərin kriptoqrafik mühafizəsi alqoritminin işlənməsi..... | 157 |
| 15. | <i>Həsənova T.A.</i> Biosenoz mühitin dəyişmə dinamikasının modelləşdirilməsi..... | 158 |
| 16. | <i>Tağıyev F.K., Əlibayov Z.S.</i> Müasir təyyarə mühərriklərinin parametrlərinə nəzarət sisteminin modeli..... | 160 |
| 17. | <i>Gasanov A.B., Gasanova Š.A.</i> Продольные колебания вязкоупругого стержня фрактальной структуры..... | 161 |
| 18. | <i>Abdullayev Q.S., Bağırov Z.O., Mustafayeva N.İ.</i> Boruda bərabər qalınlıqlı divarın riyazi modeli..... | 163 |
| 19. | <i>İsmayılova Ş.H.</i> İkifazalı sistemlərin dinamik tənlikləri..... | 165 |
| 20. | <i>Balayev V.A., Quliyev Z.A.</i> Texniki karbonun metan qazından alınması prosesinin optimal idarə olunması..... | 166 |
| 21. | <i>Sadiqov Z.Ə., Zeynalova S.M.</i> Elektron informasiya sisteminin konseptual modelinin işlənməsi..... | 167 |
| 22. | <i>Quliyev H.B.</i> Elektrik şəbəkələrində reaktiv güc axılarının çoxməqsədli qeyri-səlis optimallaşdırma üsulu..... | 168 |
| 23. | <i>Qaraməmmədov H.Ə., Məmmədova Ş.H., Məmmədova İ.R.</i> Gübrə dənələrinin kapsullaşdırılması proseslərinin riyazi modeli..... | 169 |
| 24. | <i>Qəhrəmanova D.Ş.</i> Qeyri-səlis zaman sıraları əsasında proqnoz metodlarının müqayisəli icmal analizi..... | 171 |
| 25. | <i>İsgəndərzadə H.Q., Səfərəliyeva S.S.</i> Ayrılmış yaddaşlı multiprosessorlu serverdə proseslərin optimizasiyası..... | 172 |
| 26. | <i>Əliyev Y.A., Rəhimov C.Ə.</i> Elektrik siqnallarının rəqəmli emalında dəqiqliyin artırılması üsulu..... | 174 |
| 27. | <i>Ağayev F.H., Quliyeva S.V.</i> Ölçmə nəticələrinin rəqəmli emalında diskret optimallaşdırma... | 175 |
| 28. | <i>Həsənov N.V.</i> İdarəetmə qurğusunun strukturunun təkmilləşdirilməsi və əsas parametrlərin seçilməsi..... | 177 |
| 29. | <i>Əliyev Y.Q.</i> LPC2148-STAMP mikrokontrollerinin yaradılması..... | 178 |
| 30. | <i>Yusifov S.İ., Bilalov Z.A.</i> Qaz-lift sisteminin əsas parametrlərinin təyin olunması üçün Neyro-qeyri səlis sistem..... | 180 |
| 31. | <i>Əliyev S.H., Hüseynova E.F.</i> Çap lövhələri istehsalı prosesində yarana biləcək qüsurların şəbəkə əsasında aşkar edilməsi..... | 182 |
| 32. | <i>Şamilova B.Q.</i> Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun ÜDM-yə təsirinin ekonometrik modelləşdirilməsi..... | 183 |
| 33. | <i>Mustafazade T.</i> Modelling of convolutional encoders with Viterbi decoders for broadband wireless access systems..... | 184 |
| 34. | <i>Əhmədov İ.Ə.</i> Texnoloji proses siqnallarının analoq-rəqəm çeviriciləri vasitəsi ilə qəbulu tezliyinin təyini metodu..... | 186 |
| 35. | <i>Babaşov F.N.</i> Neft mədən avadanlıqlarının defektoskopiyası..... | 187 |
| 36. | <i>Quliyev H.B., Səfərəliyeva S.M.</i> VEYVLET-çevirmənin qeyri-sinusoidal gərginlik və cərəyan əyrilərinin spektral analizinə tətbiqi..... | 188 |
| 37. | <i>Quliyev T.T.</i> “İntellektual bina”da programlaşdırılan məntiqi kontroller..... | 189 |

| | | |
|-------|--|-----|
| + 38. | <i>Sahverdiyeva R.O., Abbasova V.Ə. Elmi-innovativ texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə indikatorlar sisteminin işlənilməsi məsələləri.....</i> | 190 |
| + 39. | <i>Məmmədova M., Cəbrayılova Z. Tibbi kadrlara tələb və təklifin intellektual idarə olunmasında situasiyaların qeyri-səlis oxşarlığı üsullarının tətbiqi.....</i> | 192 |
| 40. | <i>Abdurrahmanova A.M. Neft quyularının hasilatının ölçülülməsində istifadə edilən üsul və vasitələr.....</i> | 193 |
| 41. | <i>Qələndərov A.S., Bayramova V.N. Diferensial tənliklərin MATLAB sistemində modelləşdirilməsi.....</i> | 195 |
| 42. | <i>Исаев М.М., Назаров Р.Б. Калибровочная и измерительная система при учете нефти..</i> | 196 |
| + 43. | <i>Bayramova T.A., Abbasova N.P. Program təminatının verifikasiyası və validasiyası.....</i> | 197 |
| 44. | <i>Mustafayev R.İ., Əhmədov D.A., Babayev Ə.C., Əhmədov A.D. Asinxron mühərrikin stato-runun səpmə dolağının sarğılararası izolyasiyasının texniki vəziyyətinin funksional diaqnostikasının işlənməsi.....</i> | 199 |
| 45. | <i>Ахмедов Д.А., Бабаев А.Д., Ахмедов А.Д. Устройство ограничения перенапряжения при обрыве фазы статора асинхронного электродвигателя.....</i> | 200 |
| 46. | <i>Нагиев Г.А., Садыхов В.В., Гулиева Н.А. Дендритовая модель пористого зерна адсорбента как пространственно-геометрический объект со свойством фрактальности.....</i> | 202 |
| 47. | <i>Məmmədov V.G., Balayev V.A. Sistematiq və təsadüfi xətaların mövcudluğu şəraitində ölçmə nəticələrinin birləşdirilməsinin tədqiqi.....</i> | 203 |
| 48. | <i>Salmanov M.S. Qurudulma prosesinin hava axını sürəti ilə əlaqədar idarə modelinin işlənməsi.....</i> | 204 |
| 49. | <i>Ахмедова С.М., Магоммедли X.М. Разработка алго-ритма управления на основе продукционных правил ГПМ резки листов на карточки и очистка их поверхности.....</i> | 205 |
| 50. | <i>Ağayeva F.Ş., Quliyeva L.İ., Nərimanova R.O. Tutum çevircili sensorun funksional quruluşunun işlənməsi.....</i> | 206 |
| 51. | <i>Nağıyev Ə.H., Hüseynova A.S. Ölçü siqnalı kommunikasiya sistemlərinin fiziki kanal səviyyələrindəki gecikmələrlə bağlı yaranan xətanın analitik yolla aradan qaldırılmasının mümkünliyü haqqında.....</i> | 207 |
| 52. | <i>Халилов С.А., Талыбов Н.Г., Намазов А.М. Вопросы моделирования в технической диагностике.....</i> | 208 |
| 53. | <i>Abbasov Q.S. Boruların lazerlə qaynaqlanması.....</i> | 209 |
| 54. | <i>Həsənov S.E. Elektromaqnit şüalanmasının monitorinqini aparan qurğunun multisim programında modelləşdirilməsi.....</i> | 209 |
| 55. | <i>Гулиев Г.Б., Ибрагимов Ф.Ш. Применение АРМА-метода при прогнозировании режима покрытия мощности нагрузки в электрической сети с распределенной генерацией.....</i> | 211 |
| 56. | <i>Nağıyev Ə.H., Həşimova H.M., Rəhimova M.R. Polimer materialların keyfiyyət tədqiqində polimer ədədi üçün ehtimal xarakteristik funksiya.....</i> | 212 |
| 57. | <i>Abdullaev G.C. Математические модели процессов сварки трения бурильных труб.....</i> | 214 |
| 58. | <i>Bayramov İ.Y. Ali texniki məktəblərdə “Informatika” fənninin tədrisində ədədi üsullardan istifadə.....</i> | 215 |
| 59. | <i>Manafova X.İ. İntellektual sistemlərinin predmet sahəsinin unifikasiyalı konseptual modelinin qurulması məsələləri haqqında.....</i> | 216 |
| 60. | <i>Nağıyeva S.F., Abdullayeva Ş.T. Qan təzyiqini avtomatik təyin edən mikrokompuuter qurğusu.....</i> | 217 |
| 61. | <i>İsgəndərov İ.Ə., Baxşıyev H.E. MATLAB Simulink tətbiqi ilə ucuş aparatlarının kurs təyini sisteminin modelləşdirilməsi.....</i> | 219 |
| 62. | <i>Quliyeva H.G. Kiçik diametrlı qazma boruların tikişlərin çıxarılması üsulları.....</i> | 220 |
| 63. | <i>Əliyev İ.M. Səs tezlikləri diapazonunda elektrik gücünün çevrilməsinin səmərəli yolları.....</i> | 221 |
| 64. | <i>Xanımamedova Э.А. Электронные свойства гетеропереходов p-Si/ZnSe_{1-x}Te_x.....</i> | 221 |
| 65. | <i>Hümbətov R.T., Mirzəyev O.M. ET-200 terminalı əsasında lentli konveyerin paylanmış idarəetmə sisteminin qurulması.....</i> | 222 |
| 66. | <i>Zeynalova S.M. Mürəkkəb sistemlərin imitasiya modelləşdirilməsinin nəticələrinin vizual təsviri.....</i> | 223 |
| 67. | <i>Məmmədov V.G., Hacıbalayev T.B. TP AİS-in etibarlılıq göstəricilərinin tədqiqi.....</i> | 224 |
| 68. | <i>Mustafayeva N.İ. Qazma borularının avtomatik çeşidlənməsi.....</i> | 225 |

| | | |
|-------|---|------|
| 69. | Kərimov C.K., Abbasov E.V. Riyazi modelləşdirilmə və optimal idarəetmə sisteminin işlənməsi..... | 2226 |
| 70. | Mehdiyev K.Ə., Umudov U.E., Kərimli T.C. Neft emali texnoloji prosesinin optimal idarəetmə alqoritmi..... | 227 |
| 71. | Mehdiyeva A.M., İbrahimov T.İ. Enerji çevirilməsi prosesinin kontrollerli idarəetmə sistemi.. | 228 |
| 72. | Rzayev Ab.H., Nuriyeva İ.Ə. Neft emulsiyalarında su damcılarının koalestensiyası və dinamik çökəmə proseslerinin riyazi modellərinin işlənməsi..... | 230 |
| 73. | Rzayev As.H., Əliyev Y.Q., Rezvan M.H. Sixici dərəcələmə stendinin yaradılması..... | 231 |
| 74. | Aliyev T., Hısratov O., Rzaev Ab., Guluiev G., Rzaev Ac., Pashaev F., Aliyev Ya., Rezvan M. Kompleks NOISE monitoringa, ranney diaognostiki i upravleniya processami mechanizirovannoy dobychi nefti..... | 233 |
| 75. | Guseynov H.Ə., Aliyeva A.A. Arxitekturya dla programmno-opredelyemix setej..... | 235 |
| 76. | Sofiyeva G.V. Aviasiya intellektual idarəetmə sistemlerin yaradılmasının əsas konsepsiyalari..... | 236 |
| 77. | İskenderov İ.A., Faradżev V.I. Primenenie regres-sionnogo analiza dla apkoksimacii dannykh sputnikovyx priemnikov v programmnoy srede MSEXCEL..... | 238 |
| 78. | Hüseyinov A.H., Manafova X.İ. Çevik istehsal sistemlerin idarə sistemi üçün produksiyalar bazasının işlənməsi..... | 240 |
| 79. | Əzizxanlı T.Ə. Manipulyasiya olunan obyektlərin semantik şəbəkə strukturu..... | 241 |
| 80. | Məmmədov Ə.Ə., Sadixova N.A. Rabitə müəssisələrinin elektrik qida qurğularının etibarlılığının təminini..... | 242 |
| 81. | Məmmədov İ.M. Optik lifli kabelin əsas parametrləri..... | 244 |
| 82. | Ağayev F.H., Ələkbərli S.Y. Dəyişən cərəyan siqnallarının integrall parametrlərinin ölçülülməsinin universal metodları..... | 245 |
| 83. | Hidayətzadə S.Q. Ceyranbatan su anbarının mikrobioloji və parazitoloji göstəricilərinin zaman sıraları üsulu ilə proqnozu..... | 247 |
| 84. | Rzayev Ab.H., Babayev S.F. Neftin termokimyəvi hazırlanması qurğusunun çökdürəcü aparatlarında yiğilan su yastığının səviyyəsinin ölçülülməsi..... | 249 |
| 85. | Yusifov S.İ., Allahverdiyev E.V. Qazlift quyular qrupunun idarəetmə imkanının yüksəldilməsi..... | 250 |
| + 86. | Məmmədova M., Cabrayilova Z. Azərbaycanda tibbi bilik mühəndisliyinin müasir problemləri..... | 252 |
| + 87. | Bayramova T.A., Əliyeva K.İ. Proqram mühəndisliyində istifadə olunan standartlar..... | 253 |
| 88. | Əhmədov D.A. Əhmədov A.D., Babayev Ə.C. Statorun səpmə dolağının hazırlanması zamanı texnoloji prosesi əməliyyatlarının naqılın sarğı izolyasiyasına təsirinin qiymətləndirilməsi..... | 255 |
| 89. | Həmidov S.S. İnformatika kursunda formallaşdırma və formal dillər..... | 256 |
| 90. | İmamverdiyev Ya.H., Cuxostmat L.B. Voprosy bezopas-nosti kibерfizicheskikh sistem.. | 257 |
| 91. | Yusifov S.İ., Əmiraslanov B.Q. Sixlıqölçənlərin informasiya idarəetmə sistemlərində tətbiqi və sixlığın ölçmə metodlarının analizi..... | 259 |

III BÖLMƏ

İNFORMASIYA TEKNOLOGİYALARI: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR

| | | |
|----|--|-----|
| 1. | Şixliyev N.İ. Ali texniki məktəblərdə riyaziyyat və İKT-nin tətbiqi..... | 261 |
| 2. | Hüseyinov A.H., Talibov N.H. Avtomatlaşdırılmış layihələndirmə sistemlerinin intellektuallığının yüksəldilməsi yollarının tədqiqi..... | 262 |
| 3. | Əhmədov M.A., Zeynalabdiyeva İ.S. Paralel işleyən dinamik obyektlərin qeyri-səlis PETRİ şəbəkəsi şəklində fəaliyyət modeli..... | 263 |
| 4. | Rəhimov Ş.R., Məmmədova G.A. İntellektual idarəetmənin məntiqi programının qurulması.... | 264 |
| 5. | Emil Əziz Rəfik. Ali texniki məktəblərdə İKT-nin tətbiqinin bəzi məsələləri..... | 266 |
| 6. | Mahmudov M.C., İsmayılova R.Ə. Ali texniki məktəblərdə riyaziyyatın tədrisində İKT-nin | |

| | |
|--|-----|
| rolu..... | 266 |
| + 7. <i>Haşimova K.K.</i> Internet reklam marketinq məlumatlarının effektivliyinin hesablanması..... | 267 |
| 8. <i>Quliyev R.M.</i> Təhsildə informasiya texnologiyaları və qeyri-neft sektorу sahəsi kimi təhsilin rolu..... | 269 |
| 9. <i>Aliyeva L.L.</i> Расширение функций системы управления сложными коммутационными цепями..... | 270 |
| 10. <i>Əlxaforov Z.</i> O международных стандартах для развития высшего образования на основе информационно-коммуникационных технологий..... | 271 |
| 11. <i>Qasimov Z.Ə.</i> Distans təhsil saytının işlənməsi..... | 273 |
| 12. <i>Musayev V.H., Səmədov F.G., Əbilov K.Ə., Qeyisov R.F.</i> Virtual şəbəkə seqmentlərinin paralel işinin idarə edilməsi..... | 274 |
| 13. <i>Suleymanzade S.N.</i> Solusion for “Doubly Linked Dictionary” (DLD)..... | 276 |
| 14. <i>Abbasova G.Y.</i> Qeyri-hamar relyefli ərazidə çay plantasiyاسının yetişdirilməsi və yiğilması üçün intellektual informasiya sisteminin yaradılma mərhələləri..... | 277 |
| 15. <i>Atayev Q.N., Cəfərova Ş.M.</i> Qeyri-səlis Petri şəbəkələrinin modifikasiyalarının strukturunun alınması və fəaliyyətinin program modullarının işlənməsi..... | 279 |
| 16. <i>Balaev V.A., Məmmədov V.G.</i> Izopropil spirti istehsalında rektifikasiya prosesinin optimal idarə məsələsinin qoyuluşu..... | 280 |
| 17. <i>Çalmanova M.H., Ruyfüllaeva P.A.</i> Модель база правил на основе нечетких лингвисти- ческих высказываний..... | 281 |
| 18. <i>Pashaeva C.E.</i> Метрические характеристики электрон-ных директивных документов..... | 282 |
| 19. <i>Gasanova L.K.</i> Роль информационных технологий в современном образовании..... | 283 |
| 20. <i>Sadiqova S.R., Heydərova G.Ə., Quliyeva S.Ş.</i> Komputer virusları..... | 284 |
| 21. <i>Mamedov F.A., Rzaeva A.C.</i> Современные компьютерные средства обучения..... | 285 |
| 22. <i>Qurbanova S.A., Şahsuvarova Q.Ə.</i> Təlim prosesində şagirdlərin tədqiqatçılıq fəaliyyətinin inkişafı..... | 286 |
| 23. <i>Mamedov F.A., Kurbanova C.A.</i> Использование ИКТ в обучении физики..... | 287 |
| 24. <i>Guseynizade İ.I.C., Kurbanova C.I.</i> Анализ модели эволюционного нечеткого регуля- тора с применением сетей Петри..... | 288 |
| 25. <i>Məlikov G.Y.</i> Assosiativ lügətlər haqqında və onların tərtibinin kompüterdə realizasiyası..... | 289 |
| 26. <i>Qarayeva P.V., Əhmədov L.N.</i> Öyrədici program üçün səmərəli istifadəçi interfeysinin işlənməsi..... | 290 |
| 26. <i>Həsənova N.Ə.</i> Təhsildə Bulud texnologiyaları..... | 291 |
| 27. <i>Huseynova G.N.</i> Injection algorithm for hiding information in HTML..... | 293 |
| 28. <i>Hüseynov A.F.</i> Elektron hökumət xidmətlərin monitorinqi və qiymətləndirilməsi..... | 294 |
| 29. <i>Rəhimova N.Ə.</i> Komputer sistemlərində informasiyanın təhlükəsizliyinin təmini sistemi..... | 295 |
| 30. <i>Tağıyeva S.C., Hüseynli N.R.</i> İbtidai siniflərdə biliklərin formallaşmasında kompüterlərdən istifadə..... | 296 |
| 31. <i>Tağıyeva Z.Ə., Hüseynli F.Ç.</i> II sinif şagirdlərində infor-matika dərslərindən alqoritmik mədəniyyətin inkişaf etdirilməsi..... | 297 |
| 32. <i>Məmmədov N.K.</i> BLUETOOTH texnologiyası..... | 297 |
| 33. <i>Qafarov İ.A.</i> Müasir tibb təhsilində informatikanın tədrisi..... | 298 |
| 34. <i>Aliyeva A.A.</i> Роль информационных технологий в образовании..... | 300 |
| 35. <i>Səfərli İ.S.</i> Kredit təhsil sistemində təhsilin keyfiyyətinin yüksəldilməsində nformasiya kommunikasiya texnologiyalarının rolu..... | 302 |
| 36. <i>Aliyev A.G.</i> Повышение эффективности использования ИКТ в управлении снижения риска бедствий..... | 303 |
| 37. <i>Nəbiyev E.A.</i> NGN şəbəkələrində etibarlılıq və xidmət keyfiyyəti..... | 304 |
| + 38. <i>Ağayev F.T., Məmmədova G.A., Ələsgərova E.R.</i> Elektron təhsildə bulud texnologiyalarının tətbiqi məsələləri..... | 306 |
| 39. <i>Muradov P.C., Hacıyeva L.T.</i> Paketlərin kommutasiyası şəbəkələrində trafikin idarə edil-məsi və artıq yüklənmə ilə mübarizə..... | 307 |
| 40. <i>Talibova D.A., Aslanov İ.I., Həsənova S.E.</i> Tədris prosesində virtual şəbəkənin tətbiqi təcrübəsi haqqında..... | 308 |
| + 41. <i>İsmayılova N.</i> Təhsilin keyfiyyətinin yüksəldilməsində intellektual E-kitabxanaların rolü..... | 309 |
| 42. <i>Həmidova G.</i> Aviamütəxəssislərin hazırlıq səviyyələrinin qiymətləndirilməsi üçün multi- | |

| | |
|--|-----|
| agent üsülarının yaradılması və tədqiqi..... | 310 |
| 43. <i>İsgəndərov Ə.Ə., Kərimova X.F.</i> Su təchizatının avtomatlaşdırılmış informasiya idarəetmə sistemləri..... | 311 |
| 44. <i>Hüseynov A.H., Nərimanova R.O., Məmmədova M.R.</i> Çoxagentli texnologiyanın avtomatlaşdırılmış layihələndirmə sistemlərinə tətbiqinin analizi..... | 312 |
| 45. <i>Quliyev R.M.</i> İformasiya kommunikasiya texnologiyaları – qeyri-neft sektorunun inkişafının mühüm tərkib elementi kimi..... | 313 |
| 46. <i>Maqerramov Z.T., Maqerramova A.Z.</i> Алгоритмы кластеризации BIG DATA..... | 315 |
| 47. <i>Atayev Q.N., Cəfərova Ş.M.</i> Qeyri-səlis Petri şəbəkəsinin müxtalif modifikasiyalarının fəaliyyətinin avtomatlaşdırılmasının realizasiyası..... | 316 |
| 48. <i>Namazov A.M., Həsəndost M.S.</i> İKT-nin kredit təhsil sisteminde rolü..... | 317 |
| 49. <i>Musayev V.H., İsmayılov M.A., Əliyeva Ş.X.</i> Bulud texnologiyasında informasiya təhlükəsizliyi..... | 319 |
| 50. <i>Əliyeva A.Q.</i> Texnoloji parkda elmi, istehsalat və iqtisadi prosesi idarə etmək üçün korporativ şəbəkənin təşkili..... | 320 |
| 51. <i>Əzizli N.C.</i> Maşın tərcüməsi sistemində sabit söz birləşmələri bloku..... | 322 |
| 52. <i>Əliyeva A.F.</i> Orta ixtisas məktəblərində riyaziyyat və yeni informasiya texnologiyaları..... | 323 |
| 53. <i>Guseynzadə Ş.C., Nasirova Ə.A.</i> Разработка модели логической структуризации компьютерных сетей в системе CPN TOOLS..... | 324 |
| 54. <i>Abbasova G.D., Səfərli A.A.</i> Роль компьютерной сети в образовании..... | 325 |
| 55. <i>Guseynov N.Ə., Aliyeva A.A.</i> Архитектуры для программно-определеных сетей..... | 326 |
| 56. <i>İskenderov İ.A., Fərədjəsəv B.I.</i> Применение регрессионного анализа для аппроксимации данных спутниковых приемников в программной среде MSEXCEL..... | 327 |
| 57. <i>Hüseynli V.</i> Telekommunikasiya şəbəkələrinin bulud texnologiyaları əsasında təşkilinin üstünlükləri haqqında..... | 329 |
| 58. <i>Gəncəliyeva G.Q.</i> Elmi-texnoloji parkın elmi-tədqiqat və istehsalat bölmələrində innovativ layihənin işlənməsi..... | 330 |
| 59. <i>Musayev P.</i> Ali təhsil müəssisələrinin korporativ şəbəkəsinin texniki vasitələrinin seçilməsi və ünvan sahəsinin təyini..... | 331 |
| 60. <i>Tağıyeva T.A.</i> Avtomatlaşdırılmış layihə prosedurlarının intellektləşdirilməsi üçün elmi-tədqiqat interfeysi..... | 332 |
| 61. <i>Mustafayev V.A., Salmanova M.N.</i> Qeyri-səlis modelləşdirmə aparatlarının vəziyyətinin analizi..... | 334 |
| 62. <i>İsmayılov M.A., Balyiev E.</i> İformasiya təhlükəsizliyinin tarixi inkişaf istiqamətləri..... | 335 |
| 63. <i>Mamedov F.A., Dəmirova Ə.B., Sadıqova C.P.</i> Проведение уроков физики с помощью инновационных технологий | 337 |
| 64. <i>Rəzvan M.G.</i> Программное обеспечение коммуникатора LCD..... | 338 |
| 65. <i>Dilek Cantürk Dursun.</i> Texniki sistemlərin kompüter modelləşdirilməsinə qoyulan tələbatların təyini..... | 339 |
| 66. <i>Hacırahimova M.Ş., İsmayılova M.İ.</i> Böyük verilənlərin vizuallaşdırılmasının elmi-nəzəri problemləri..... | 340 |
| 67. <i>Qurbanova S.A., Ayvazova Z.N.</i> Təlim prosesində müasir texnologiyalardan istifadənin rolu..... | 342 |
| 68. <i>Hacırahimova M.Ş., Əliyeva A.S.</i> BİG DATA-nın ölçüləsi sahəsində bəzi metodoloji yanaşmalar..... | 342 |
| 69. <i>Abdullayeva Y.T., Əsədova G.İ.</i> Elmi texnoloji parkda biznes informasiya sisteminin təşkili.... | 345 |
| 70. <i>Şirəliyev E.İ.</i> İnnovasiya menecmenti fənni üçün virtual təlim platforması..... | 346 |
| 71. <i>Qasimov Ə.Ə.</i> Elektron hökumət xidmətlərindən istifadənin genişləndirilməsində fərdi yanaşma prinsipinin tətbiqi..... | 347 |
| 72. <i>Əliyeva Y.N.</i> Şifrələr və kodlar..... | 348 |
| 73. <i>Hacıyev A.N., Quliyeva S.M.</i> Təlim prosesində İKT-nin imkanlarından istifadənin əhəmiyyəti..... | 349 |
| 74. <i>Ağayev F.H., Mabudovna L.A., Mustafayev M.E.</i> Asinxron mühərriklərin sınaq-diaqnostika prosesi üçün universal elektrik parametrləri çeviricisi..... | 351 |
| 75. <i>Dövlətzadə A.Ə.</i> Çevik istehsal modullarının idarəetmə sisteminin arxitekturası..... | 351 |
| 76. <i>Nağıyeva A.F.</i> İformasiya təhlükəsizliyi..... | 352 |

| | | |
|-----|--|-----|
| 77. | <i>Abbasov N.</i> Təhsildə kompüterlərin rolu..... | 353 |
| 78. | <i>Fətəliyev T.X.</i> Elektron elm və onun şəbəkə platforması AzScienceNet haqqında..... | 354 |
| 79. | <i>Səfərli B.Y.</i> İnformasiya Kommunikasiya Texnologiyaları ilə elmi-pedaqoji fəaliyyətin təminatı..... | 355 |
| 80. | <i>Quliyev N.M., Ismayilov B.</i> Kompüter şəbəkələrində informasiyanın mühafizəsi sistemlərinin xarakteristikalarının hesablanması üsulları..... | 357 |
| 81. | <i>Yusifova-Ağabalayeva G.Q., İsayeva P.M.</i> İnsan resurslarının qiymətləndirilməsinin riyazi modeli..... | 357 |
| 82. | <i>Hümbətəliyev R.Z., Zərbəliyeva Ş.M.</i> Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu..... | 359 |
| 83. | <i>Cəbrayılzadə S.C., Səfiyeva S.İ.</i> Riyaziyyat dərslərində informasiya texnologiyalarından istifadənin şagirdlərin kompüter bacarıqlarının formalaşmasında rolu..... | 360 |

və ya uydurma hadisə və ya prosesin canlandırılması və həllidir.

Modellər iki sinfə ayrılır:

1. Maddi (əşya) modellər.
2. İnfomasiya modelləri.

İnfomasiya modelləri obyekt və ya hadisələri, prosesləri obrazlarla və ya işarələrlə ifadə edir [2;83].

İnformatika bilavasitə riyazi modellərlə əlaqədar olub, kompüterlə məsələ həllinin əsaslarını öyrənir. Prosesin müəyyən mərhələsində riyazi modellər kompüter (hesablama) modelinə çevirilir və bunun ardınca alqoritmə və kompüter proqramına çevirilir.

İşarəli infomasiya modelləri, müxtəlif dillərdən (işarələr sistemindən) istifadə olunmaqla tərtib edilir. Bu tipli modellər mətn şəklində (proqramlaşdırma dilində), analitik şəkildə (düsturlar), cədvəl şəklində ifadə olunur.

İşarəli infomasiya modellərini qurmaq üçün bəzən bir neçə müxtəlif dildən istifadə olunur. Bu tipli modellərdə eyni zamanda həm qrafik elementlər dilindən, həm də simvolik dildən istifadə olunur.

Obyektiv reallığa, ona məxsus qanuna uyğunluqları mücərrəd şəkildə (dildə) ifadə etmək üçün keçid mərhələsi kimi – formallaşdırmadan istifadə olunur. Təsviri infomasiya modellərini yaratmaq üçün təbii dillərdən istifadə olunur. Formal dillərin tətbiqilə riyazi, məntiqi modellər tərtib edilir və bunlar formal infomasiya modelləri sinfinə aid edilir. Riyazi anlayışlar və düsturlar vasitəsilə yaradılan modellər riyazi modellər olub, dili isə formal dillərdən ibarətdir.

Mülahizələr cəbri və ya məntiqi cəbr dili formal məntiqi modeli qurmağa imkan verir. Təbii dildə ifadə olunmuş sadə və mürəkkəb mülahizələr üzərində əməlləri (inkar, dizunksiya, konyunksiya, implikasiya, ekvivalentsiya) riyazi və ya məntiqi dildə formallaşdırıb yazırıq. Infomasiya modellərinin formal dillər vasitəsilə qurulması prosesinə formallaşdırma deyilir.

Yeni obyekti öyrənmək üçün əvvəlcə təbii dildə onun təsviri – infomasiya modeli qurulur, sonra isə formallaşdırma mərhələsinə - formal dillərdən istifadə etməklə keçilir.

Formal modellərin (alqoritmərin) vizuallaşdırılmasında blok-sxemlərdən, çertyojlardan, elektrik sxemlərdən, məntiqi sxemlərdən istifadə olunur. Vizual modellər adətən interaktiv modellər olub, onlar əsasında müəyyən ilkin şərt və ya parametrləri dəyişməklə, prosesin gedisi model üzərində müşahidə etmək olar.

Məktəb təlimində riyaziyyata və informatikaya aid bilik, bacarıq və vərdişlərin qazanılmasında, o cümlədən riyazi nitqin inkişaf etdirilməsində “canlı müşahidədən mücərrəd təfəkkürə və ondan da praktikaya” metodik düsturu tətbiq olunur. Bu üç mərhələni keçən şagird və ya tələbə təbii dillə ifadə olunan bılıkları xüsusi dillər (simvollar, anlayışlar) vasitəsilə öyrənir və tətbiqini reallaşdırmaq üçün onu praktikada sınaqdan keçirir.

Yuxarıda nəzərdən keçirdiyimiz anlayışlar: model, modelləşdirmə, formallaşdırma öyrənmə prosesinin vasitələri olub, riyaziyyat və və informatika fənləri arasında integrasiyanı həyata keçirməyi, bılıkların tətbiqi xarakterini gücləndirməyi asanlaşdırır.

Ədəbiyyat

1. Ümumtəhsil məktəbləri üçün riyaziyyat kurikulumları (V-XI siniflər). Bakı: Pedaqogika, 2012.
2. Могилев А.В. Информатика. М.: АСАДЕМА, 2004.
3. Лапчик М.П. и др. Методика преподавания информатики. М.: АСАДЕМА, 2001.

ВОПРОСЫ БЕЗОПАСНОСТИ КИБЕРФИЗИЧЕСКИХ СИСТЕМ

Имамвердиев Я.Н., Сухостат Л.В.
Институт Информационных Технологий НАНА

Введение. Кибер-физические системы (cyber-physical systems, CPS) в целом можно охарактеризовать как комплексные сетевые системы управления, которые сочетают в себе физические элементы реального мира с вычислительными элементами в кибер-пространстве [1, 2]. Ключевые технологии лежащие в основе CPS включают: «Интернет вещей», смарт-технологии (Smart Everything), облачные вычисления, мобильные технологии, «большие данные» и сервисы для управления анализом данных.

CPS существуют почти повсеместно и влияют на все аспекты нашей жизни [3]. Они

интегрируют физические процессы, распределенные датчики, актуаторы (исполнительные механизмы) и встраиваемые компьютеры через сеть связи и, как ожидается, должны превысить традиционные встраиваемые системы в различных аспектах, таких как эффективность, безопасность, надежность, устойчивость и адаптивность.

Внедрение CPS связано с концепцией «Индустрия 4.0» [4], которая формирует процесс объединения технологий и знаний, обеспечивая автономность, надежность, системность, контроль без участия человека. Однако, при увеличении взаимодействия между физической и кибер-системами, физические системы становятся все более восприимчивы к уязвимостям безопасности в кибер-системе. Убедиться в том, что система находится в безопасности во время взаимодействия с другой системой, является важным вопросом CPS.

Традиционные подходы к безопасности ИТ не рассматривают взаимодействие между физическими устройствами и кибер-атаками. На самом деле, злоумышленник может атаковать не только кибер-сети, но и непосредственно физические элементы CPS. Таким образом, методы информационной безопасности не могут предсказать физическую реакцию при атаке и обеспечить меры противодействия. Методы, основанные на системе и теории управления могут помочь физическим системам справиться с определенными кибер-атаками, такими как оценка безопасности, обнаружения атак.

Задачи безопасности CPS включают: конфиденциальность, целостность, доступность и достоверность [5].

Процесс работы CPS можно разделить на четыре основных этапа: 1) мониторинг, 2) объединение в сеть (*networking*), 3) вычислительная обработка (*computing*) и 4) приведение в действие (*actuation*).

Обзор литературы. Анализ современных публикаций по данной теме показал, что киберфизические системы – одна из самых актуальных и перспективных технологий [3, 5]. Ученые из различных стран (Германия, Китай, США и др.) посвятили данной технологии тысячи публикаций, которые посвящены созданию таких систем [6].

Сегодня Главное управление по вопросам ИКТ Европейской комиссии (Directorate-General for Communications Networks, Content and Technology) работает в направлении массового создания CPS. Приоритетным направлением политики практически всех ведущих компаний (Robert Bosch Centre, Intel, Lynntech и др.) является разработка CPS.

Исследованием данной проблемы занимаются ведущие университеты ряда технологически развитых стран. Последние работы направлены на обнаружение атак, оценку безопасности и управление CPS.

Проблемы CPS. Когда происходит атака на систему, безопасный механизм управления обнаруживает ее, идентифицирует ее тип и выполняет соответствующую стратегию борьбы, чтобы снизить потери производительности CPS.

Вредоносная атака может скрытно повредить CPS. Так как существуют нарушения и ошибки измерений в системах управления, механизмы обнаружения должны гарантировать, что эти нормальные ошибки не будут вызывать ложную тревогу. С точки зрения атакующего построение стратегии ложных атак, как правило, сталкивается с целым рядом факторов, ресурсов и ограничений безопасности. Если злоумышленник может только захватить и переслать реальные пакеты данных, то эффективный метод атаки – записать некоторые нормальные данные и воспроизвести их, чтобы избежать обнаружения. Это называется атакой методом записи и повторной передачи блоков шифрованного теста (*replay attack*). Если злоумышленник изменяет реальные данные путем получения ключа для защищенной связи (*communication key*) или захватом некоторых сетевых устройств, это называется атакой на целостность данных (*integrity attack*).

Среди основных типов атак CPS можно выделить следующие [5]: атака «подслушивание», атака на основе скомпрометированного ключа (*compromised-key attack*), атака «человек посередине», атака «отказ в обслуживании» (*denial of service, DoS*).

Обсуждения и выводы. В данной работе были исследованы проблемы безопасности CPS. Эти проблемы и вопросы будут достаточной мотивацией для будущих обсуждений и исследований по аспектам безопасности CPS. Исследования по безопасности CPS имеют следующие направления:

- 1) Оценка рисков: обеспечение безопасности CPS является динамической процедурой, так как злоумышленники могут обнаружить новые уязвимости CPS и разработать стратегии обхода

существующих механизмов обнаружения.

2) Стратегия контратаки: разработка алгоритмов обнаружения и контрмер для всех известных атак заранее необходима для снижения воздействия атак в ограниченное время и сведения к минимуму повреждений системы.

3) Испытательная модель (testbed) должна обеспечить практическую среду для проведения некоторых экспериментов по защите от атак в режиме реального времени.

Литература

1. Wu G., Sun J., Chen J. A survey on the security of cyber-physical systems // Control Theory and Technology, 2016, Vol.14, №1, pp. 2-10.
2. NIST, Cyber-Physical Systems. URL: <https://www.nist.gov/el/cyber-physical-systems>
3. Wan K., Man K.L., Hughes D. Specification, analyzing challenges and approaches for cyber-physical systems (CPS) // Engineering Letters, 2010, №3, pp. 1-8.
4. Jazdi N. Cyber physical systems in the context of industry 4.0 / Automation, Quality and Testing, Robotics (2014 IEEE International Conference on IEEE), 2014, pp. 1-4.
5. Wang E.K., Ye Y., Xu X., Yiu S.M., Hui L.C.K., Chow K.P. Security issues and challenges for cyber physical system / 2010 IEEE/ACM International Conference on Cyber, Physical and Social Computing, pp. 733-738.
6. Хаханов В.И., Обризан В.И., Мищенко А.С., Филиппенко И.В. Киберфизические системы как технологии киберуправления (аналитический обзор) // Радиоэлектроника и информатика, 2014, №1(64), с. 39-46.

SIXLIQÖLÇƏNLƏRİN İNFORMASIYA İDARƏETMƏ SİSTEMLƏRİNDE TƏTBİQİ VƏ SIXLİĞİN ÖLÇMƏ METODLARININ ANALİZİ

*Yusifov S.İ.¹, Əmiraslanov B.Q.²
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti¹,
Sumqayıt Dövlət Universiteti²*

Sənayenin bütün sahələrində, o cümlədən maşınqayırma, kimya, neft-kimya və s. sahələrin səmərəliliyinin artırılması yollarından biri informasiya idarəetmə sistemləriində müasir sixlıqölçənlərinin tətbiq edilməsidir. Neft sənayesində neft məhsullarının sixlığının dəqiq ölçülməsi məqsədilə nəzarət sistemlərinin idarə edilməsində informasiya idarəetmə sisteminin (İİS) çıxış informasiyasına malik olunması vacibdir. İİS-də maye axınının sixlığının ölçülməsindən alınan çıxış informasiyanın emal edilməsidir.

Ixtiyari texnoloji prosesin həyata keçirilməsi üçün parametrlərin ölçülməsi və nəzarətin yerinə yetirilməsi meydana çıxır. Ölçülən mühitin sixlığı haqqında informasiya əsasında mayenin tərkibinin təyini və dəqiq göstəricilərinin artırılmasıdır. Nəzarət və idarəetmə proseslərinin avtomatlaşdırılmasında, həmçinin sixlıqölçənlərin geniş tətbiq sahələrində obyektlər arasında və onun emal vasitələri arasında rahat informasiya mübadiləsi vacibdir.

Maye sixlıqölçənlərin istismar şəraitindən asılı olaraq onların ölçmələrinə vibrasiya səviyyəsinin, temperatur diapazonunun genişlənməsinin və digər faktorların təsirini nəzərə almaqla çıxış siqnalının emal edilməsi və nəzarətin həyata keçirilməsi, eləcə də informasiya idarə edilməsində ölçmə metodlarının tətbiqinin çətinliyi yaranır. Ona görə də sixlıqölçənlərin informasiya ölçmə sistemlərinin tətbiqi və təkmilləşdirilməsi ilə neft və neft məhsullarının sixlığının ölçmə dəqiqliyinin artırılması aktual məsələdir.

Geniş nomenklatura texnoloji proseslərin parametrləri haqqında olan əsas informasiyaları, istehsalatda sixliğin ölçülməsi zamanı analitik nəzarət vasitələritətbiq edilməsi həyata keçirilməsi tətbiq edilməlidir ki, sixliğin ölçülməsi zamanı çıxış parametrlərə nəzarət edilməsi sənayedə istifadə olunan sixlıqölçənlərin təkmilləşdirilməsinə ehtiyacı artırır. Bu onların aşağı metroloji göstəriciləri ilə, eləcə də sixlıqölçənlərin hissələrinin montaj edilməsi, onlara xidmət göstərilməsi, qurğunun böyük qabarit ölçüyə və aşağı etibarlılığı malik olması ilə əlaqədardır.

Vibrasiya sixlıqölçənlərinin ənənəvi sixlıqölçənlərdən fərqi ondan ibarətdir ki, ölçülən parametri bilavasitə aralıq çeviricilər istifadə olunmadan tezlik modulyasiya siqnalına çevirir, bu da sixlıqölçənlərin dəqiqliyini təyin edir.